

# Qaranlıq gecələrdən işıqlı sabahlara

Azərbaycan. -2021.- 29 dekabr.- S. 10.

Bələ bir deyim var: "Çəkilən əziyyət yerdə qalmaz". Bu, həqiqətən belədir. Biz - muxtar respublika sakinləri bu həqiqəti öz həyatımızda yaşamışıq.

Ötən əsrin 90-cı illərində Naxçıvanın Azərbaycanla bütün kommunikasiya əlaqələri kəsilmiş, əhalinin yaşımi çətinləşmişdi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Taleyiñ ümidine buraxılmış tənha bir ada"nı xatırladırı Naxçıvan o dövr.

Evlərdə elektrik enerjisi və təbii qazın yoxluğu böyük problemlərə gətirib çıxarmışdı. Əhali evlərini qızdırmaq, yemək bişirmək üçün ağacları kəsirdi. Hətta çoxları məcbur qalıb meyvə ağaclarına qayırdı. Bununla Naxçıvanın təbiəti də blokadın ağrısını yaşayırdı. Üstəlik, çörək növbələri, ərzaq qılığı, işsizlik. Bütün bunlar muxtar respublikanın əhalisini görünməmiş sınaq çəkmİŞdi.

Bələ ağır günlərdə dahi şəxsiyət Heydər Əliyevin Naxçıvana qayıdışı qədim diyarımızı çətinliklərən qurtardı. Ümummilli Lider Naxçıvanı mövcud vəziyyətdən çıxarmaq üçün mühüm qərarlar qəbul etdi. İlk növbədə muxtar respublikanın elektrik enerjisi və ərzaqla təmin olunmasından ötrü qonşu Türkiye və İranla razılıq əldə edildi. Ardınca islahatlar aparıldı, özəl sektora geniş meydan verildi, aqrar sektorun inkişafı istiqamətində tədbirlər görüldü və s. Və bütün bunlar nəticəsiz qalmadı. Kənd əhalisinin pay torpaqları ilə təmin olunması ərzaq probleminin həllinə, kənd və ailə təsərrüfatının təşəkkülünə, eləcə də muxtar respublikanın ərzağa tələbatının yerli məhsullar hesabına təminatına şərait yaratdı.

Bununla yanaşı, digər sahələrin də inkişafı diqqətdən kənar qalmadı. Bələ sahələrdən en vacib elektrik enerjisi ilə təminat id. Naxçıvan

MR-in iqlim şəraiti alternativ və bərpalunan enerjidən istifadə üçün geniş imkanlar açırdı. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülərək su, külək, günəş elektrik stansiyaları tikilərək bir-birinin ardınca istifadəye verilməyə başladı. Təkcə son illər Prezidentin iştirakı ilə muxtar respublikada Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiya tipli 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" Su Elektrik stansiyaları, Babək rayonunun Xalxal kəndində 20 meqavat gücündə günəş elektrik stansiyası istismara qəbul olundu. 2017-ci ildə həmin ərazidə 2, 2019-cu ildə Kəngərli rayonunun Qabilli kəndində 2, ötən il isə 3 meqavat gücündə yeni günəş elektrik stansiyalarının qurulması da Naxçıvanın etibarlı enerji təminatına xidmət edir. Bununla yanaşı, "Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı" çərçivəsində regionda irimiqyaslı infrastruktur layihələrinin icrası, əhaliyə göstərilən kommunal xidmətlərin seviyyəsinin yüksəldilməsi, bütün sahələrdə maddi-texniki bazanın gücləndirilməsi və insanların rifahının yaxşılaşdırılması üçün görülən quruculuq tədbirləri də nəticəsiz qalmır. Proqramda nəzərdə tutulan və icrası həyata keçirilən tədbirlər muxtar respublikada enerji təchizatı sahəsində müsbət dinamikanın əldə olunmasına səbəb olub. Hazırda Naxçıvan MR-də elektrik enerjisində olan tələbatın 50 faizdən çoxu bərpa edilən enerji mənbələri hesabına ödənilir.

Xatırladaq ki, 2019-cu il avqustun 26-da Bakıda Naxçıvan MR Dövlət Energetika Xidməti ilə Çin

**Bir vaxtlar "qonşu şəmisi" na möhtac olmuş Naxçıvan MR indi özü elektrik enerjisi ixrac edir**



Xalq Respublikası Ticarət Nazirliyi arasında muxtar respublikaya mobil elektrik stansiyalarının verilməsi haqqında imzalanmış müqaviləyə əsasən, regionumuza 2 dəst 200 kilovat gücündə "ISUZU" markalı dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil günəş elektrik stansiyası, 410 dəst günəş su qızdırıcı, 6 dəst 10 kilovatlıq külək-günəş hibrid elektrik stansiyası qurğusunu verilmişdir. Naxçıvan Dövlət Universitetində Elektroenergetika ixtisası üzrə təhsil alan tələbələrin biliklərinin təcrübə ilə dərinlənən mənimmsəmələri, yeni texnologiyalarla yerində tanış olmaları üçün universitet şəhərciyində 10 ki-

lovat gücündə külək-günəş hibrid elektrik enerjisi mənbəyi və günəş su qızdırıcısı quraşdırılmışdır. Digər 5 dəst külək turbinlərinin və günəş panellərinin təyinatları dəyişdirilərək Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 3,3 hektar ayrılmış əkinçiyararsız ərazidə komplektləşdirilərək 1,1 meqavatlıq yeni külək-günəş hibrid elektrik stansiyası tikilmişdir. Qeyd edək ki, stansiyanın layihələndirilməsi, avadanlıqların seçilməsi, uyğunlaşdırılması və quraşdırılması energetika xidmətinin mütexəssisləri, tikinti-quraşdırma işləri isə "Gəmiqaya Holding" Şirkətlər İttifaqı tərəfindən qısa müddətdə və yüksək keyfiyyətlə

aparılmışdır. Burada hər birinin gücü 280 vatt olan 3520 müasir alüminium çərçivəli günəş paneli, 50 kilovat gücü olan 20 invertor, 10 kilovat gücü olan 11 invertor-controler, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları quraşdırılmışdır.

Bütün bu və qeyd etmədiyimiz digər tədbirlər sayesində artıq muxtar respublika qaranlıq, şəm işıqlı gecələrini geridə qoymuş, enerji tələbatını özü təmin edən, eyni zamanda ixrac edən bir diyara çevrilmişdir.

**Səriyyə SALAHOVA,  
"Arazın səsi" qəzetinin məsul katibi**